



ارمنستان قومونىست (ب) فرقه سنك مر كزى

قومىتەسى ناسر افكاريدر

«Zanghi» ՀԱՄԱՌՈՒԹԵՒՆՔ՝ Արցախ Հ. Կ. Կ. Կիցիկովի

آبونه قيمتى هر برده:

بر يىلكى - 2 منات آلتى آيلغى - 1 منات

بر آيلغى - 20 قېك، تك نسخهسى هر برده 5 قېك

زحمتكشدره و شورا قورلوشنه عايد يازيلاره
صحيفه لرمن آچقدرد.
درج اولمىنان مقاله لر قايتاريلماي بورد.
اداره نك آدرهسى: اريوان آيوويان كوچەسى
ا. ق. (ب) ف. مر كزى قومىتە تورك شعبەسى
تلفون نومروسى 254
توضيات شعبە سنك آدرهسى: اريوان، آيوويان
كوچەسى نومرو 14
تلفون نومروسى 272

شبه 5 مارت 1927 (59) 9 № دوام يىلى 2-نجى 9 (59) 2-نومرو

«ماچقال» قارداشمزه صميمى سلاملار

500 نچى نومرونك چيقاريلمەسى
هپ بو سولە دىكلرمزه اثبات در.
اوز نشرىنك آتچاق 2 نچى ايلتە
بولان «زندگى»، «ماچقال» دن برچوق
چىتلردن استفادە ايدوب، اونك
ايمدى كىمى آپارمىش اولدىغى دوز
خطىي تعقيب ايدىر. و اونك قاردا
شانه كومىكىلە، عىنى زماندا جدى
بوتون ايشىجى كندلى تورك بولداس
لرمزك غيرت و فعاليتلرله «ماچقال» ك
بوللە كيدەجك و قطعى مقصدىنە
چاتماق در.
«زندگى» ايجون بو قطعى و
بويوك مقصد ايسە ارمنستاندا بر
ايلدن 3000 تيرازە چاتمق، «ماچقال»
كىمى اونك دە هفتەدە ايكى دفعە
چقماسنى باقندە تامين ايتمك والحاصل
ارمنستان كندلىسنك اك واجبلى اك
ياقن و صميمى دوستى اولمقدن
عبارت در.
باشاسين قهرمان قارداشمز «ماچقال»!
باشاسين زحمتكش كندلىنك رهبر
لرى اولان «ماچقال» ايله «زندگى» نك
قارداشلىغى!

مارتك 3-ندە ارمنستان فرقه قو
مىتە سنك نشرىياتى اولان ارمنىچە
«ماچقال» كندلى غزته سنك 500 نچى
نومروسى نشر اولدى.
بش ايلدن برى نشر اولنان
بولداشمز «ماچقال» ارمنستانك كندلىسنە
داها چوق باووق دورارق الكز يازدە
اونك نقصان و احتياجلاردن بحث
ايتىش، و بونكلە ارمنى كندلىسنك
ايلرى كىتمە سنە، اونك مدنلشمە سنە
خدمت ايتىش اولان برنچى بر كو
مىكچى، بر واسطە اولمشدر.
ارمنستان كندلىسنە يىكى كند تصر
فات اصوللرنى اوكرەتوب، اونلارى
يىكى حياثە، قواوبە راسيايە، ما كىنە لا
شمە اصوللرنە، بر سوز ايله مدنيتە
و سوسالزم قورلوشنه سوق ايدن،
«ماچقال» قارداشمز اولمشدر.
زحمتكش كندلىنك حكومت و
فرقه مزك اطرافتە توپلانماسنە «ماچقال» ك
كومك و خدمتى بك بو بو كدر.
«ماچقال» ك نشرىنك بو لوتكى 6
نچى سنە سنە 7600 آبونه ايله

«زندگى» نك انتشارى و اونك تترارنىنك آرتماسى بزم تورك
كندىمىزك ترقىسنە بر ايتاتدر.

8 مارت گونىنك اهمىنى

بىخى اوزرە اولوب-برولە تاريات انقلا
بى و ياخود حكمرانلقى غايىب يادا
مغالوب اولاسيدر.
اودر كە برولە تاريات همين زحمت
كش قاندىلارنىك 8 مارت بين الخلق
قاندىلار كوتنى اوز طرفلرنە جلب
ايتەلرى اولار ايجون غالبىت سلا
حيدر. زحمتكش قاندىنى بر رەزەرو
اولمايدر. اونلار فعلە صنفنك سياستى
اوغروندا برولە تارياتنىك بر حربى ار
دوسى اولاراق، بورژوازيا صنفنە
قارشو حركات ايتىمكى اوكرەنمە
ليدرلر.
ايشتە بين الخلق قاندىلار گونىنك
بو قدر شائى و شرفلى اهمىتى
اولدىغندن قوى بو بايرامى ايدن بتون
زحمتكش و كندىجى قاندىلارى بيلسانر
كە اونلار بو گونكى حياثەدە هم
تصرفات همەدە بتون ظلم اسارتدە قا
لان مظلوم قاندىلار كئله سنك آوانقار
دى و حربى قوه سيدرلر.
باشاسون زحمتكش صنفنك آوانقار
دى اولان قومونىست فرقهسى!
باشاسون 8 مارت بايرامى!
ع. ق.

بو گونە دك بشرىت تاريخندە
هيچ بر مظلوملار حركاتى زحمتكش
قاندىلارنىك اشتراكى اولمادان باشا
كلمە مشدر.
زحمتكش قاندىنى، مظلوملار ك
مظلوملارى اولدقلارى كىمى، هيچ بر
زمان اوز آزادقلارى اوغرونده
مبارزەدە بى طرف قالماشلار.
كولەك آزادلقى يوزلر و مين
لرلە آغير ظلملر آتندەن خلاص
ايدەرەك، بويوك مظلوملار قهرمانلارى
ياراتمشدر.
فعلە صنفنك انقلاب حركاتى،
مظلوم كندلرنىك اك باجاراقلى آزا
ديت حركاتلارنىدان برى حساب او
لاراق، اوز خلاصكار بايراقى آلتە
مليونلار ايله زحمتكش قاندىلارى
جلب ايدبور.
زحمتكش و كندىجى قاندىلارى
فعلە صنفنك بويوك و دهمشلى احتياط
اردوسى در. بو احتياط اهالىنك تن
يارىنى اشغاك ايدبور. بولداس له نينك
سولە دىكى كىمى «قاندىلار كئلهسى
فعلە صنفنك كومىكچىسى - دشمنىمى
اولدىغى يردە برولە تاريات حركاتنىك

ايندى شورالر اتفاننىك مسلح مدافعهسى ايشى بك چوق اهمىتى
حازدر. برنچى مسالەمىز بوتون زحمتكشارمىزك حربى ايشى بىرەسى در.

مارت 8 بايرامى كچيرمكه حاضر لاشالم

مارت 8 گونى حساب وىرمك لازم كە كند قاندىنك ياشاشنى ياخشىلشدىرمك، اونى قباقا چكك
و اونك سوادسزلىغنى رفع ايتمك ايجون نە ياپامشدر

تەلرندە و طاووقچىلك جمعيتلرنە
وارمى. سوادلىغى لغو ايتك ايشى
نە حالندە در. يە آكلماق لازم،
كند قاندىلارى ايجون علاحدە سواد
سزى لغو ايدن منطقەلر وارمى در.
همين احتياج نرەدە حس اولنير،
نيچە كندىجى قاندىن اوز سوادسزلىغنى
رفع ايتمشدر، و اكر كندىجى قا
دىلر او كره نيمك ايستميرلر، سببى
ايدىنلشدىرمك لازم. مكنت زحمتلرى
دە كند قاندىلرنە عائد ايشدر، تائيش
اولماق لازم مكنتلردە نە مقدار
يوقسول كندىجى اوشاقلارى و موز
دورلر قبول اولمشلر، قىزلار كندا
رى نە قدر در. وارمى كندىلر كە
قبرى مكنتە كوندرمكى عيب ساير
و با اينكە قىزك تحصيل كورمىسى
قتلە شى در ديهلرلر؟ هانكى كندە
ياخود هانكى رابونده يوجور شيلر
چوق واقع اولير اونى ايدىن ايتملى
كە فرقه قباقتى آلماقدن اوترى
اونا كوره واسطەلر الە آلايسون.
شورا حكومتى و قومونىست
فرقهسى، شورالردە چوقلى كند قا
دىنلرى بولماقنە چالشيبلر، لاکن
ايش اونكلە بتير، تحقيق ايتمك
لازم كە سەجيان كندىجى قاندىن شورادە
ايشايرمى، اونى ايشە چاغيربرلرمى.

بوقە چوق دفعە آرواددر، نەو
ايشلە مشغولدر ديهلر ك چاغيرميرلر.
شورادە سەجيان آروادە چالشمق
اصولتى او كرتملى و بو ايشە دكل
يالكر قاندىلر شعبەلرى، كندك بوتون
تشكىلاتلارى و هامودن قباق كندك
قومونىست اوزە كى و كند شورا
سى دقت يتورملى درلر.
مارت 8 نده كوره جكمز ايش،
بوتون جيهلردە كندىجى قاندىنك
تصرفاتى و ياشاشنى ياخشىلشدىرمك
زحمتلرنىك تحقيقاتى اولملى در،
نقصانلارمىزى آچقلمىزى و كندىجى
قاندىنك احتياجلارنى كوسترملى، و
همين نقصانلار ك رفقى ايجون قومو
نىست فرقه سنە يارديم ايتملى يز. آنا
و اوشاقك مدافعهسى ايشى كندلرمزده
داها تشكىلات كورمە مشدر و اونك
احتياجى بك بو كدر.
آقنىف كند قاندىلرى، قاندىن نما
يندەلرى! بين الخلق قاندىلرنىك بو
بايرام كوتنە برلشمىش قوه لرلە و
كند شوراسنىك كومىكى ايله كند
گزەدە حاملە قاندىلر ايله اوشاقلار ك
مدافعه ايشنى تشكىل ايدىگىز!
مارت 8 گونى بزم كلەجك
دواملى و مئند زحمتلر ك بدائىتى او
لمايدر.

بين الخلق قومونىست قاندىلرنىك
بايرام گونى - 8 مارت باووقلاشير
ييز، كندە كندلى قاندىنك قورتو
لوش ايشنك نە جور كىتمە سنى تحقيق
ايتملى يز. قومونىست فرقهسى بو آلتى
يىلك عرشدنە شورا اجتماعى تصرفات
اورغانلرنە كند قاندىنك تصرفاتى و
ياشاشنى ياخشىلشدىرمكدن اوترى بر
چوق تعليماتلر و برمشدر. بو گون
ايسە قومونىست فرقهسى همين اور
غانلرە او بولده نە بايدقلارنە دائر
حساب وىرمك تكليف ايدير. فرقه
نك كومىكە يشن كىم اولاجقدر،
البتە كى كندمىزك آقنىف كند قا
دىنى، قاندىن نمايندەسى. كندە
بولنان همين نمايندە اجلاسندن بر
قومىسون سەجملى و ايشك تحقيق
زحمتى همين قومىسونە تاپشرملى.
فرقه مز تحقيقاتدان آكلماليدركە
قواوبە راسيايە نيچە كندىجى آرواد
واردر، عجا متقابل يارديم قومىتە
لرى يوقسول كندىجى قاندىلرنىك و
موزدورلر ك باى حقتى وىرمكلە
اونلارا كومك ايتىشميدرلر، كند
تصرفات قواوبە راسيايە اونلار ك تصر
فاتى ياخشىلشدىرمك ايجون نە درجە
كومىكلك ايتمشدر. كند قاندىلردن
كند تصرفات جمعيتلرنە، سوت آر

نە ايجون بز 8 مارت بايرامى حال حاضرده ياپيورز؟

بزم بو بايرامى ايتمكە كى
مقصدىمىز قاندىلر ايجون باشقا بر دنيا
قورماق اولماي بويلا اصل مقصدىمىز
بتون ايشىجى و زحمتكش قاندىلرمىزك
فعلە و كندلى بولداش ايله ال-اله
ويروب كرك كند و كركسە شهر
صناعمىزى بوجالتماقدر، و جهانى
برولە تارياتك مقصدى اولان سوساليزم
و قومونىزم جمعيتى قورماقدر.
بز بو مقصدە نائل اولماق ايجون
سارسلماز قومونىست فرقهسى اطرا
قنە توپلاناراق كند و شهر صناعمىزى
بوجاتتاراق سوساليزمايا اقدام ايتملى يز.
چونكە شورا حكومتيله قومونىست
فرقهسى عصرلردن برى سرمايه دارلر
طرفندن يومولان كوزلرمىزى آچاراق
و تاپتالانان حقوقمىزى مدافعه ايدرك
اجتماعى حياتى قورماق ايجون بزه
لازمى بولالار كوستر بر قاندىلرە لايقيلە رهبرلك
آتچاق سوادلى و فرقهوى قاندىن
و قزلاردان اولايديور. اونك ايجون
هر بر مكنتلى قزاونى دوشونملى
و چالشايدركە فعلە كندلى زحمتكش
قاندىلرنە رهبرلك ايدرك بين الخلق
قاندىلرى جهانندن قورتارسون.

بزم بو بايرامى ايتمكە كى
مقصدىمىز قاندىلر ايجون باشقا بر دنيا
قورماق اولماي بويلا اصل مقصدىمىز
بتون ايشىجى و زحمتكش قاندىلرمىزك
فعلە و كندلى بولداش ايله ال-اله
ويروب كرك كند و كركسە شهر
صناعمىزى بوجالتماقدر، و جهانى
برولە تارياتك مقصدى اولان سوساليزم
و قومونىزم جمعيتى قورماقدر.
بز بو مقصدە نائل اولماق ايجون
سارسلماز قومونىست فرقهسى اطرا
قنە توپلاناراق كند و شهر صناعمىزى
بوجاتتاراق سوساليزمايا اقدام ايتملى يز.
چونكە شورا حكومتيله قومونىست
فرقهسى عصرلردن برى سرمايه دارلر
طرفندن يومولان كوزلرمىزى آچاراق
و تاپتالانان حقوقمىزى مدافعه ايدرك
اجتماعى حياتى قورماق ايجون بزه
لازمى بولالار كوستر بر قاندىلرە لايقيلە رهبرلك
آتچاق سوادلى و فرقهوى قاندىن
و قزلاردان اولايديور. اونك ايجون
هر بر مكنتلى قزاونى دوشونملى
و چالشايدركە فعلە كندلى زحمتكش
قاندىلرنە رهبرلك ايدرك بين الخلق
قاندىلرى جهانندن قورتارسون.

بو گون بين الخلق قاندىلرنىك بايرا
مى اولان 8 مارت گونك 17-
ايلكنى كچيريورز البتە كى 17
ياشندە بولنان بو گونك بر چوق
موقبىت و غالبىتلى اولمشدر.
يىلە كى بو بايرام 1910 نچى
سنەدە قوه نفاق شهرندە سوساليت
قاندىلار ك واقع اولان گونى ييفنجا
قارندە بولداش قلاراستىكنىك تكليفى
اوزرە بين الخلق قاندىلرى ايجون
ممين بر گون اولملى و همون
گونده قاندىلرمىز آراسندا كى موقبىت
و نقصانلردن خبردار اولملى در.
بو گون بزم روسيه زحمتكش
قاندىلرمىز آراسندا آتچاق 1912 نچى
سنەدە واقع اولمشدر. البتە كى بو
بايرام نمايشنە اشتراك ايدن زحمتكش
قاندىلرمىزك چار زاندارملىرى ايله
توقوشمالارى چوق-چوق اولدىغندن
بو بايرام اوقتياير انقلابنە قدر رو
سيده تمايله ئوزونە مخصوص بر
موقع اشغال ايدە بيلمە مشدر.
اوقتياير انقلابندن صكره روسيه
بين الخلق زحمتكش قاندىلرى آرا
سندا آچىق اولاراق كچيريلور.

بني حيات ايجون مبارزه

اوروجقلا جدى مبارزه لازمدر

قارالقمده قالمش جماعتمزلك بر قسمي بنده اوروج دوتماق، باش يارماق كيمي مضر ايشلرله اوغراشما ده دوام ايديرلر. بن اوروجقلاق ها رادان ظهور ايتديكني، نه ايجون او، مسلمانلار آراسندا انتشار ايتديكني، مختلف محيطلرده زحمتكش كتلهبه نه درجه ده تاثير ايتديكندن بحث ايتمك ايسنه بورم.

عربستانلى محمد حاكميتي اله آلبركن خانداق دعوانده عسكرى آج قالمش، باسمالى و قاجمالي او لمشلاردى. بو وقت عسكره كيم ماوج گون آج قالما «جنته» كيده جكدر ديه اولنلارى حربه دوام ايتدبرمش و چوره ك كلوب چاتمشدى. هامون اوچ گون رمضان آينده او لوب، هانكي گون اولدوغى ييلنه ديكى دولاسيله اونوز گوني بتون بتونه دوتمايه آكشمشلارددر. او وقت عربلر چوق فنا دولانيرلاردى. نواو بايق نه تي، چيى قوش نه تي، بيشمه مش ات، دهوه نه تي بير، ايشله مير، كزيمير، دولانميرلاردى. و اويله لكله ده هميشه معده خستلكه دوتولور و جوربه جور فئالق چكيرلردى. همين بيس دولانيشي نظره آلان محمد اوروج دوتماغي مناسب كور دى. (نه تكيم اويله حالي موجود اولانلار طيب دخى آج قالماعى

آتمش گون يم ساقلاباجاغنى علاوه ايتمشدى. او زمان پر چوق استيلا و ييغمالار اولمش يم يسرلر چو قالمشدى محمد بيغمير عربلرلك حفظ صحبه سنى نظره آلدغي كيمي بتمله

دخى بر گون آغلامشدى. ايشته بويله لكله انتشار ايدن او روجلق عرب مدنيتى، عرب دينى، عرب ادبياتيله برابر بيز توركلر آرا سنا قانون كيمي كچمشدر. اودر كه خلق جنت جهنم قورقوسندان اونوز گون آج قالماعه، تصرفاتنى تضرره بدتى خسته لكه دوچار ايتمكه مجبور اولور. بوراسندا قيد ايتمه ليدر كه جماعت آراسندا اوروجلق باشلانر كن كيمسى صفره چقماق، كيمسى دوقتوردان كاغذ آلماق، كيمسى خلوت يمك كيمي ايشلرله مشغول اولوب او رمضان آينى بر نوع قريلداقلا كچرمك ايسنه بور و كچيرلر.

طبيعي عرب محيطنده موافق او لان بر عنعنات نه بزم متديل محيط مزده نه چالشقان اهالى مز آراسندا هيچده موافق اولماز. اودر كه او روجقلاق كلمه سنى بز بوتون ايشجي و كنديليرمزه برلكده جوق كينلى قارشولامالى يز. اوروجلق كلير كن بر جوق فقيرلر آج قابلر بر نيچه زنگينلرلك قارنى شيشمه كه باشلاير. او زنگينلرلك قارتنى شيشيردن ايشجي و كندلنى آج ايدن اوروج بايرمى كيمي منحوس بايرامى شمديدن برلكده گنله مز آراسندان چيقارمالي و دولتلى لرك گوزينه سوقمالي يز.

و گنجلر اوزه كلرى بو جور مو هومانلا جدى مبارزه ايتملى كهنه عنعناتى ييقاراق انقلابى بايراملارى اهالمزه ناتماليدير. عابدى

8 مارت و ايشجي

شانلى اوقتيابر انقلابنك مظلوم شرق قادينلرينه بخش ايتمش اولديغي منبت نتيجه لر دن بریده روسيه زحمت كشلى و خصوصيله زحمتكش ايشجي قادينلرينك بين الحلق بايرامى حساب اولنان 8 مارتك اوز خاهاشلى ايله كچيرمه لردير. آزادلق حقوقه مالك اولان هر بر زحمتكش قادين و جوانه قزجزلرمز 8 مارت بايرامى اونوتمايوب اللرنده قزمزى بايراق و آغزلرنده ايشه انقلابى شرقلر ايله كوچمده لده اوز انقلابى سلاملرينى شرق و غرب زحمتكش قادينلرينه كوتدرمه ليدلر.

اشبو بايرامى عصرلردن برى حقوقدن محروم ايديلن و قومشو خرده ملتره نظراً داها مشقتله محكوم ايديلن تورك زحمتكش قا دينلرى آراسندا داها دا يوك بر قوت كسب ايتمكه چالشمالي يز. خصوصيله ايشجي و مكنتبلى قز ارمز اوز كند و شهرلرنده موجود اولان قلوبله توبلاناراق يوك مسا مرلر تشكيل ايتمه ليدلر.

زحمتكش قادينلرمز

البنده كيمي ارمنستان زحمتكش قا دينلرى موجود اولان هر بر كنده قادين قلوبلرى و اونلرلك قياقه دو شهرك رهبرلك كوسترنن اوقومش قادين و قيزلرمز آز اولديغندن كنجلر اتفاقي عضوى و كر كسه كند شورا عضولبرى على الخصوص فرقوى يولداسلر اوز رهبرلكلرينى اونوتما ماليدلر.

8 مارت بايرامنده تورك زحمتكش و كويلى قادينلرى آراسنده مسامرلر ترتيب ايتمك ايجون اربوان شهر تورك قادينلر قلوبى ايشجىلرى ايله مكنتبلى قزلرمز عهده سنه يوك وظيفه لر دوشديكى اونوتما ماليدلر. اشبو قادين و مكنتبلى قزلرمزه رهبرلك كوسترن قادينلر شهبه سيله معامه يولداسلر اوزرينه دوشه جكنى اونو تماماليدر.

ياشاسون بين الحلق قادينلر بايرا مى 8 مارت گونى. ياشاسون اونك تكليفجيسى اولان قلاراستنكين يولداس. فاطمه ائدى يوا

آذربايجانده كند شورا سه چكىلرى

آذربايجان كند شورا سه چكىلرى يتهرك، سه چكى قامپائيسى كيتش شورا ده، موقراتياسى شاعرى آلتنده كچدى. حاضرلق زحمتلرى ديقابر آينك ايتداسندن آباريلاراق فرقه، قومسومول، قادينلر تشكىلاتى و بر- ميشه اتفاقي بوتون قامپائيه فعال بر صورتله اشتراك ايتدبلر. بوتون كندلى كتله سنك انكشاف ايدن فعاللكى قامپائيه علاحد بر شكل وپردى. حق - حساب و سه چكى ييغنجاقلارينه اشتراك ايدنلرلك مقدارى 50 دن 70 فاض ايدى. بعض برلرده داها زياده. خصوصيله موز دورلر، يوقسوللر و قولچوماقلار متشكل بر صورتده ايشه باشلايدلار. ينگى سه چكىلر اطرافنده مذكور غروبالارلك مناقشه سى چوق برلرده قاغوايه، دو كوشميه و حتى آدم اولديرمكه چاتدى. مثلا: لسكران قزاننده قولچوماقلار ايله اولان بر دو كوش ايتاسنده بر يوقسول كندجى تلف اولدى. سايلان قزانسك بر كند نده قولچوماق اولادى اولان قومسو مول اوزه كى كاتينك اشتراكى ايله قولچوماقلار طرفندن I4 يوقسول دو كولدى. ديكر قزالرده ده بو كيمي احوالات واقع اولدى.

اورتابابلار، يوقسوللار اجلاسنده تكليف اولنان نامزدلرى مدافعه و يوقسوللر ايله برلك عمل ايدرك سسى آنانلارلك سياهيسى مدافعه ايتدبلر فقط همين آتيفلكى كوستر مددله، نهنگ دنج سس نك سه چكى تعليماتنك تائرى اولمالي كه آذربايجان كندبلرلك تصرفاتى (باغوانلق، بامبوچيلك، دوگى جيلك والخ) بللى ايدبلديكى وقت اورتا بابلاردان بر قسمى سندن محروم اولديلار، چونكه همين حرئى نصر قاتلارده حتى يوقسولك تصرفاتنده، موسم ايجاباته كوره، موزدور بولند برماق لازم كلير. هر نه قدر آذر بايجان مر كزى اجرائيه قوميتسى كندبلرلك سس اختيارينى كيشتمسكه او جيتى يعنى موسم قهله رينك درتمن زياده اولماماق شرطيله بر بند علاوه ايتدى سده لاكلن برنجى تعليمات اورتابابلار اوزرينه اوز تاثيرينى بر اقمش ايدى. (برنجى تعليمات 2 موزدوردان زياده ساخلان كندجى سس سندن محروم ايديردى).

اينكجى سببى او ايدى كه محللر ده خصوصى دقت يوقسوللرلك و موزدورلارلك حاضرلاماسى و تشكىلى ايشه صرف ايديلهرك اورتابابلار بر درجه به قدر اونودبلدى. بونكله برابر اورتابابلارلك بيوك قسمى يوقسوللر ايله اورتابابلار تمامى بر قطعتله قومونست فرقه سنك سياستى حياته كچردبلر كه آذربايجانك بيوك بر قزانك- كچه نك ينگى كند شورالا رينك هيتلرلرئى نمونه اولاراق كوستر مك اولور. كند شورالارنده 3658 شخص سه چكىلدير، اولنلاردان 521 قادين. اجتماعى احوالاترينه كوره 1859 نفر يوقسول، 1017 نفر اورتاباب، 609 نفر موزدور، 116 نفر قهله و 15 ي وارلى. اولنلر دان 508 نفر قومونست و 422 قومسومول.

هر نه قدر قادينلرلك اشتراكى كچن سنه به نسبت داها بيوك ايدى (اشتراكلرى IO دن 30 فاض قدر) و كند شورا قادين نماينده لرينك مقدارى ده آرتدى اويله كندلر او لدكه اوراده قادينلر سه چكىلره اشتراك ايتدبلر، ديكر برلرده اجلاسك قانونسز اولماماق قورقوسى آلتنده كشير 40-50 ياشلارينده بولنان IO-15 آروادى سه چكى به كچردبلر (قوبا).

واقعه ده اولدى كه قادينلر شورايه سه چيله جكلرينى آگلاراق اوزلرينى شورادن كتار ايتلرينى اسرارله طلب ايتمكه قائلشديلر (نسخه ان). قامپائيا كوستردى كه آذربايجان ق. (ب) ف. تشكىلاتنده فرقه نك شرائطلرينى داها بنمسله مين فرقه اوزه كلرى واردر، خصوصيله طاغلى كندلرنده، هاراده قومونستلرلك معارف-سياسى سويه سى چوق آشاغى در. مذكور برلرده حاضرلق زحمت لرى ضعيف كيتدى، فرقوى اولا راق اوزه كلر، اويله ده قومسوموللر بيوك بر آتيفلك كوسترمدبلر، بويلنجى كندلرده موزدورلر و يوقسوللر هنوز اوز وضعيتلرينه واقف اولمادبلر. اورادا يوقسوللر ايله قولچوماقلار آراسنده آشكار ضديت يوقدر. همين كندلرده بيوك رولى اونايانلار «هامپا»، «تافاجيلر» و كهنه ملكدارلرلك قايقلرى در. س. اكبروف

آلمانيدان كلن حكيملر } فنارجى بنگ «روتكهن» قاينه سى
 آبقاروفك }
 «روتكهن» شعاسيله قلب، جكرلر، معده - باغرساق سوموك و مفضلر معاينه سى. جلد (دهرى) و ساچ ناخوشلغنك (كچل) نداويسى.
 عنوان- آله و برديان كوچه سى (سابق دوقتورسقايا) نومرو 13
 قبول ساعتلى: آقشام 5 دن 7 به قدر
 908 № 4-3

«زنگى» ده سوال جواب ستونى

«زنگى» ده خصوصيله كند تصرفات مسئله لرينه عائد بر سئوال-جواب ستونى آچلمشدر.
 مخبرلر و كندلى بولداسلار. كند تصرفات شهبه لرينه يعنى مالدارلغه، سوت-باغ تصرفاتنه، تورباق اكين، نباتات، باغچه، سبزه، ميوه، تخمبقا و آتلره سئواللر يگزي گودهك اولاراق يازوب كوندريلر.

موفيت و نصافيرميز

صحيحه منطقه سى آچله ائى در شوللو مهماندار كندنده و باشقا لرنده شمديه قدر بر صحيحه منطقه سى آچلما مشدر. اونا كوره ده كند ليلر ايجريسند سرانت ايديجى بر طاقم خسته لكلر ظهور ايتمشدر زحمتكش كندبلرلك خسته لغى اولديغى زمان كهندن قالمش دواجانلره مرا جعت ايتديكلرندن بر طاقم فلاكتلره دوچار اولورلر.
 بو كيمي بيوك نقصانلرلك رفعى ايجون قضا صحيحه شهبه سيله صحيحه قوميسارلغنك تشبثاتى بلكيورز. باشا ابراهيم اوف

ينگى مدير لازمدر

بامباق لورى قزانسك بر چوق كندلرنده قرائت كومالارى اولديغى كيمي قضا سياسى معارف شهبه سى طرفندن قارا كليسا ناچه سنك سارال كندنده دخى 1925 نجي سنه نك سوگنده بر قرائت كوماسى آچلمشدر. اشبو قرائت كوماسنده بر چوق عرب الفبا سيله يازلمش سياسى و قنى كتابلر واردر.

تاسفلر اولسونكه بو قرائت خانه كوماسى كندبلرلك حسن رغبتى قا زانوب اوزينه جلب ايدنه ييلمه مشدر. چونكه كندبلرلمزلك اكترى سوادسز اولماقله برابر قرائت كوماسى مديرى هم ياريم سواد و همده او كندلى اولديغى ايجون قرائت كوماسنده تما ميله مشغول اولماقاراق كيدوب اوز تصرفاتنده و خصوصى ايشنده چالشبور هر حالده قضا سياسى معارف شهبه سى بو قرائت خانه كوماسه لازمى نظر يتروب ينگى برمدبر تعيين ايتمه ليدر. لورى

محكمه بناسى لازمدر

25 نجي ايلدن بويوك ويدى ده خلق محكمه سى آچيلانندن برى، بوتون اطرافداكى جماعت بويوك زحمتلر تو كوب، گونلر مسافه لرى كسه رك اوز ايش و تصرفاتدن كرى قالما سندن قورتارمشدر.

آچماق بويوك ويدى خلق محكمه سى اوزينه لايق بر بناده برلشمه مشدر اويله كه ديشاريدن كلن بر آدم همين بنانك محكمه به عائد اولديغى قطعياً تصور ايدمه مز.

ناچه اجرائيه قوميتسى و ينگى سه چيلن شورا بو مسئله بى نظره آلوب بو ايللرى لايقلى بر محكمه بناسى قايرماسه هر جته له حياته كچرمه به چالشمالي در.

صبرى پيوزر ايشجىلرى حاضرلاماق ايجون قورص لازمدر

ارمنستانده اولان تورك پيوزر و اوقتيابر يستلر ايشجى سى حاضرلاماق لازمدر كه كند و ناچه لره كيدوب پيوزرله لازم كلن تريبه و بيلك ويره يلسوللر.
 اونك ايجون پيوزر يروسيله كنجلر قوميتنه سنك تشبثاتى لازم كلير.
 محمد اعظموف

انكلترة و شورالر اتقافى

انكلترة نوتا و یریر، شورالر اتقافى جواب و یریر



«زنگی» نك انتشارى جبهه سنده

كیمار یاخشی چالیشر!



یولداش علی علی یف

یولداش علی زنالوف
ارزدان ناحیه سی تورک گنجار تعلیماتجیسی

غزته مزك دایسی مخبرلرندن و ایروان
عمله فاكولته طلبه لرندن

پوسته قوتوسی

مغری قضا تورک گنجار تعلیماتجیسی
سی یولداش حسین کاظموفه
گوندرمش 16 آدرسله بو آیتک
برندن اعتباراً غزته گوندریلیر.

زنکه زورقاپان دائیره سینه: گوندر
مش اولدیغیز آدرسه مصطفی حسین
اوف طرفندن بر ایللك غزته تونده
ریلیر.

قرمیری کند کچلر تعلیماتجیسی
یولداش اسلام قراقیا و جای کند
نوزه کلرینه بو آیدان اعتباراً غزته
گوندریلیر.

ساوالان شریفوفه: گوندرمش
اولدیغیز آدرسله بو آیدان اعتباراً
غزته گوندریلیر.

غزته لر وقتنده چاتمیر

ارمنستان زحمتکش تورکلر ننگ
ایکی ایلدیر که اربوآندا هفته ده بر
«زنگی» آدیله غزته لر چیقور.

غزته ده هفته بر دفعه حقیقی حالدا
وقتی وقتنده آبونہ چیلره چاتما یور
فیورال آیتک 26 سنده چقان غزته
مارتک 2 سنده آبونہ چیلره چاتما یور.

غزته ننگ وقتی وقتنده چاتما سندن
شهر داخنده علی الخصوص 7 ییللك
مکتبه آبونہ چیلر ناراضی قالیورلار
بوناراضلی رفیع ایتمک ایچون لازمی
اداره لرک کوممکلک لرینی آرزو ایدرز.
مطبوعات سهوه ن

سپاری قالدیرمالی در

بو کونلری ارمنستان ناحیه لر
ایچریسنده کیریده قالان بر ناحیه
وارسه اودا له نیناقانک آغابا ناحیه
سیدر. بونا سبب ایسه دائیره ننگ قضا
و دیمیر خطدن اوزاق اولماسی، و
کرکسه آغابا کندچیلر ننگ 6-آی
قارلی و بورانلی سو یوقلر ایله چار
پشمالری دیگر طرفدن ناحیه ننگ
مدنی معارف اورغانلارندن اوزاقلا

اعلان

او وطن داشلر هانسیر که عریضه و یریلیر یرلی تصروفات شعبه سینه
(قومنورخوز) اوز ایورلینه، باغلارینا قباله کاغذی چیقارماقدن اوتری آجاق
بو کونه کبی اوز عریضه لر ننگ دانجا گلمه یولیر، برلی تصروفات شعبه سی
تکلیف ایدر همان سینه مارتک 25 نه کبی گنرسونلر یرلی تصروفات
شعبه سینه تیونلی کاغذلر هانسیر که دوغوردانده گوسریر او ملک او وطن
داشک اولدوقی هانسی وطن داشدا گنرمزه اونک عریضه سی کیفایتسز قالار.
او وطن داشلر هانسیر که اولدوغی ملک کیتابه یازدیر ما یوسا یرلی
تصروفات شعبه سی تکلیف ایدر کیتابه کچیرسین.

برلی تصروفات شعبه سی

تیونلر کوستره ممشلر. هر که شو
رار اتقافی اوز که اولکلر غایبده
دشمنانه تبلیغات آبارماغانی مقاوله
ایتمش ایسده بو، شورالر اتقافی
داخنده هیچ کسک قابتالت اصولری
غایبده جهانی انقلاب و چین حادثه
لری حقیقه اوز فکرینی سر بیستانه
بیان ایتمک اختیار ی اولمادیغی دیمک
د کلدیر.

اگر اوز خصوصی اولکلر سندن و
خصوصی غزته لر نده فکرلر بیان ایتمک
تقصیر ایسه او حالده هامودن قیاق
انكلترة در که اوز پارلامنتوسنده یا
خود غزته لر نده و اجلاسلا رنده شو
رالر حکومتی غایبده سویلمک حتی
اگر بیس سوزلر ایله بیاناتده بولنماق
مساعده ایتمشدر.

لیتونیوف بولداشده بر جوق
مثالر کتیریر که انكلترة در شورالر
اتقافی حقیقه کیملر، (حتی منستر
لردن) هاراده و نامچور سوزلر
سویله مشدرلر. انكلترة حکومتی،
اگر اوز طلبلرینه کفایت و یرلرمزه
شورالر اتقافی ایله هر جور علاقه نی
کسمک تهدید ایدر.

شورالر اتقافده او جور تهدید
لردن قورخان یوقدر. اگر انكلترة
حکومتی ظنن ایدر که علاقه نی
کسمک ایکی اولکلرک خلقلریله
فایده کتوره چکدر، او حالده نتیجه
مسئولیتی اوز اوزرینه قالدیرمالیدر.
شورالر حکومتی ایسه سیمانه
آسوده لک آرزو ایدر و او، کرک
شورالر اتقافک و کرکسه انكلترة
ننگ خلقلری منافعه مطابق باریشقلی
سیاستده دوام ایده چکدر. شورالر
اتقافی اوز که اولکلر حقیقه
تعرضی بر وضعیت دو تمیر، و او،
انكلترة ننگ طرفندن صلح ایچون
ایدیلرک هر بر تیشانی صمیمی بر
صورتله قارشولیه چکدر.

حکومتی ایله علاقه نی کسمه کی
طلب ایدرلر ایدی.

فورال آیتک 25 نده انكلترة
حکومتی بر نوتا ایله شورالر حکو
مته مراجعت ایتمشدر. نوتانک مضمو
نی بوبله در- کویا که شورالر حکو
متی 1921 و 1923 نجی ییللرک
مقوله نی بوزمش، کویا که او، انكلترة
غایبده تبلیغات آباریر، انكلترة ننگ
داخلی ایشلرینه قارشیر، ایشچیلری و
اوز که اولکلر لری اونک غایبده
تحریک ایدر. و بونلاری نبوت
ایتمک دن اوتری بوخارینک، ریفوفک
و وروشلوفک و اوز که لرک نطقلری
و شورا غزته لر نده یازیلی مقاله لر
قیاقا سوریر. انكلترة حکومتک
دیدی که کوره تقصیر کار موسقوادر
که انکلز معدن ایشچیلری زباده
چالشاق و آز مواجب آفاق ایسه
میرلر و تعطیل ایدرلر، که چین
بوندان سوگرا بوینی انکلز جلاد
لری اوگنه اوزانماقا راضی اولیبوب
اوز تروقان نمره سی تالایچیلرک
چینه دولدی رماق ایسته میر. انكلترة
حکومتک دیدی که کوره هامو
بونلار ایچون تقصیر کاری موسقوادر.
انكلترة حکومتی، بو ایشلردن
ال چکمک و انكلترة غایبده خیا
نت دوزمتمه مک طلب ایدر. عکسی
حائده شورالر اتقافی ایله علاقه سی
و تجارتی تمامیه کسمک هده لیر.

قورخان یوخدر

(شورالر حکومتک جوابی)

انكلترة ننگ بو نوتاسنه شورالر
اتقافک خلق خارجی ایشلر قومساری
هوضی بولداش لیتونیوف سرت و
لابقلی بر جواب یازمشدر.

او دیور که شورالر اتقافی اوز
که دولتلر غایبده عکس تبلیغات
آبارماقدن اوتری دائما تمتمندیر
مشلر ایسده فقط هیچ بر وقت

انكلترة نه ایچون آز میشدر؟

قیاقچه دنده انكلترة اوقتیار
انقلابی و شورالار حکومتی ایله
باریشاییلمیر. او، اولجه سلاح قوه
سیله بزلی ازمک تجربه سنده بولندی
و موفق اولمادی. سوگرا شورالر
اتقافک خارجی تجارتی بوزماغه
قالقشدی، اوز که اولکلرله علاقه
یزی کسیدیرمک ایستدی که شورالر
حکومتی کاسب قالب کسب قوت
ایده مسیک. بوکاده موفق اولمادی.
زاوودلارمز بری بری دالندن
نشونما ایدر، کند تصرفاتی بیوک
بر سعی ایله ترقی ایدر و اولکلر
راحت و آسوده لی در. ایندی دکل که
شورالر اتقافی اوز که لرک منتنه
محتاج در، اوز که لری بر درلو سا
زشه کلمک و شورالر اتقافک تجا
رتدن استفاده ایتمک ایستیرلر.


دیگر طرفدن اوقتیار انقلابی
هر بره سرایت ایلوب فله و کد
چیلرک و دونکی مظلوم و قول
خلقلرک کوزی آچمشدر. آوروپاده
فعله لر کیت- کیده انقلابی اولیرلر.
شرقده چین خارجی دولتلرینی داها
تاقاق ایسته میر، تورکیه ملی سر
بستینه مالک اولمشدر، سوریه و
مراکش عصیانلری ایله آوروپا لیره
باش آغریسی اولوبلر. انكلترة هر
هانکی طرفه دونیرسه داغلانیر.

«تقصیر کار موسقوادر»

خصوصیه انکلز کمور معدن
ایشچیلر ننگ تعطیلی و چینه واقع
اولان آخر حادثه لر سیبیه انكلترة دره
شورالر اتقافه قارشو قوه لی برهجو
مه باشلانمشدی. محافظه کارلر فرقه
سی و اونلارک غزته لر شورالر
اتقافی بدنام ایتمک ایچون هیچ بر
واسطه دن کیرو دورمیرلر ایدی و
حکومتلرندن شورالر اتقافک نماینده
لرینی خارجه چیقارما سی و شورالر



من ایسه تخمی سه چیموب سیرمه میم
دیگله میوب تمیزله مدن سه بدیم
الی قوینمده بوش قالدیم
سه چیلمش، تمیز تخمدن یاخشی محصول قالدیرماق ممکندر.
یاز فصلی باووقلاشیر، اوز منافعی دوشونن هر کندلی یاخشی تخمه مالک اولماغه چالشالی.
یاخشی تخمه مالک اولماق ایچون تخمی تخم تمیزلین ماشینا ایله تمیزلتملی سک
تخم تمیزلین ماشینا اله کتورمکدن اوتری کندجه آغرونومه یاخود اجرتله و یرن منطقه یه مراجعت ایتملی سگز
خلق آراسته سویلنن منالی یادا سالیگز - هر نه اکسهن اونی بیچیرسک.
یاخشی محصول یاخشی تخمدن حاصل اولور.



کندیلر تخم تمیزلین ماشینا ایله تخم تمیزلیرلر.



HƏFTƏLİQ KƏZETƏ

Abynə kiməti:
I illijə-2r. I ajlıqı-20k.
6 ajlıqı-1 » təq nys. 5 »
Zəhmətqələ və firkəyə
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan
quçəsi E. K. (b) F. M.
Komitə turq zəbəsi
Telefon № 254
Təvziat zəbəsinin adresi:
Apovjan q. № 8
Telefon № 272

2-nci devam ili
№ 9 (59)
5 Mart 1927 il
Zənbə

BEJNƏLXƏLK KADINLAR QUNU VƏ MƏZLYM ZƏRK KADINLARI.

Butun zəhmətqez kadınlarının qənis qitləsi 8-mart qunu kommynist bejnəmiləli bajrakı ətrafına toplazarak əz cərqələrinə dahada sıxı, doldıryrlar.

By qun işçi və qəndli kadınları, sosjalizma dogry jurujərəq sosjalizma jolynda ən qəsəqin mubarizələri qərəq axıra kədər aparıb əz məksədlərinə najıl olşınlar.

Kadınların ələ-xysys çocykların fəhlə kuvvələrini belə zərkdə ən çök cəllatcasına istismar edirlər. Onları kapitalistlər butun qun işlədib zəhmətlərinin mukabilində onlara ən az

mükdarda hətta sağıl paji qibi muzd verirlər.

Xariclərdə milyonlarla işsiz kadınlar və erqəqlər qunu-qundan çökəlməkdə və by çökəlməklə bərabər aclıka məhqym edilmiş kərkysy altında bylynırlar. Kapitalistlər əz kapitalları, ni və kazanclarını, artırmaq için onların başına olmanın fırlıdakları və iş-qəncələri qətirlər. Byrzyazja haqim olan məmləqətlərin həps-xanələrində ahi fəgan qunu -- qundan artmaqda, bynların by təganlarına cəvab işə kadın çocyk və kocaların ağlamaklı, əiqəjətlərilə cəvablar verilir.

Bejnəlk kadınlar qununda milyonlarla zəhmətqez kadınlar nə inqi əz lizymly ehtijaclarını, iləri surub istəjəcəqlər və bələqə onlar ilə ciddi mubarizəyə bəsləyib byrzya və kapitalist həqymətlərini jıqı, b jərində fəhlə qəndli həqmuranlıqı, kymak ilə bərabər kammyinizma bajragını, ycaldacaklar.

Jasasın butun elqələrin kapitalistlərinin iş-qəncələri altında jəbəjan fəhlə və zəhmətqez kadınları!

Jasasın dunja inkılabına dogry aparın kommynist bejnəmiləli!

Məhv olsyn istismarçı kapitalistlər. R.

8-MART BEJNƏL-XƏLK KADINLAR QUNU.

Hal-hazırda Ermənistanın əyrələməsinin 7-nci sənəsidur qi, Ermənistan turq zəhmətqez kadını, əz bir muddət zərfində həman əsarət zəncirini kırılıb jeni həjətə və jeni kyrylyza dogry iləriləjur.

Ermənistan turq kadını, oktjabır inkılabının sajesində erqəqlərlə həm hukyk və bərabər olmasını, anlaşıb jeni kyrylyzda çalışıb və bə'z ictima'i işlərdə sərbəst olaraq iştirak edijor. Ermənistan kadını, ələ-xysys qəndli kadını, jeni həjəti, jeni sosjalizma kyrylyzəyny bəniməsəji hətta bə'z qəndlərdə erqəqləri etub Zyralara seçildi

Zyra zəhmətqez kadını, azadlıka çıkmış fəkət onyn bir fiqri var işə oda

zərkdə olan və hədsiz iş-qəncə və zulmlər altında jazılan zəhmətqez kadına jərdim əlini yzadıb onyda əsarətliqdən və quləliqdən kyrtarıb əzu qibi azadə jəatmaga çalışacakdur.

Bejnəlxəlk kadınlar qununda zərkin zəhmətqez kadınları, və çocykları, uzərində agalıq edən və canavarcasına onları, hər durulu istismar edən zalım kapitalistlərə əz nifrətlərini izhar və azadə jəatmakları, için ən qəsəqin mubarizədə bylynacaklar.

Jasasın bejnəlxəlk kadınlar qunu, və ona rəhbərliq edən kommynist firkəsi!

Məhv olsyn Zərkin məzlym kadınlarını, bogmak istəjən zalım kapitalistlər!

Azadə kılz.

LENIN KİRLMİZİ ORDY BARƏSİNDƏ

«Biz asydəli zəhmətlərə qəçmişiz, həmin zəhmətlərin dəvami üçün hər vastə icra etməlijiz, ejni zəmanda joldaşlar, daima hazır olynıyız və elqəmizin və kırmızı ordynın mudafə'ə olynmak istedadını qəzunuzun işiki, qibi mhafizə ediniz!

KİRLMİZİ ORDYNYN 9 JILI

(S. Z. C. I. hərbi inkılab əyra uzvu joldaş Bodijonin məkaləsindən)

BİZ SULH İSTİJRIQ

Fəhlə-qəndçi həqyməti çök dəfələr ilə butun kapitalist dövlətlərinə e'lan etmiş və indidə elan ediləq əzqəqlər üzərinə hicym etməqə onyn fiqri olmamış və qənədə jokdur. Zyralar ittifakinin sulhpərvər məksədlərinin ən jaxşı sbyti kırmızı ordynın əz mükdarda bylynmasıdır. Düzmənlərimiz by işi jaxşı bilirlər, laqin onlar bir bəhanə arajrlər qi «kırmızı imperijalizm» adilə əz fəhlələrini aldadyb üzərlimzə hicym qətirsynlər.

ƏLEHİMİZDƏ XƏJANƏT TƏRTİB EDİRLƏR

Hal-hazırda bejnəlxəlk

vəzijəti qəsəqin bir hal qəsb edir. Xsysilə axır vəktildə inqiliz byrzya gazetləri əyrələr ittifakı ələhində əiddətli hicymə bəsləmişdurlər, vaki olan bytyn hadisələr:

Kapitalist dövlətləri işçilərinin əyrələr ittifakı tərəfini dytmagı, inqiliz mə'dəncilərinin tətili, çin milli kyrtlyzsy muharibəsi, mus təmləqələrdəki kylların usjanları, hamy by işlərdə bizim barmakımız var zənn edirlər.

Onlar qyjaqi bilmir, anlamırlarqi bynlar fə'lə və qəndlilərin işidir, hansıları, ni, vicdansız bir syrətlə təzik altında bylyndyarak bogyrlar.

HƏR QUN HƏR SAƏT HAZİRLİZ

Hər nə kədər kapitalist dövlətləri işçilərinin təvəccuhi bizə tərəfdur işə laqin jənədə biz fəhlə qəndçi el-qəmizin mudafə'si işində lakejd bylynmamalıjız. Kejd siz bylynmamız bejuq bir səhv dur. Kapitalistlər arasında olan ittifaksızlıga barmıjarak, onlar silahlə üzərimizə hucum qəturməqdən ətru qec-tez sazisa qələrlər. Biz, qəlimənin əsil mə'ana

silə by işi hər saət jədə qəturub hər cur naqihani və ke'lərə karəi, hazır bylynmalijız.

BİZ NƏ KƏDƏR HAZİR BYLYNSAK BİR O KƏDƏR ASANLIKLA DÜZMƏNƏ KARƏI, DYRABİLƏRİZ. MUSƏLLAH XƏLK ORDYSY JARATMAK LAZIM

İttifakımızın mudafə'si işində nə jəpmalıjız? hamy dan kabak bilməq lazımqi indi muharibə jalıyız əsqərin, ordynın işi dəjil, butun elqənin işidir. Asydəli zəmanın ordysi o lazımlı kuvvətdurqi muharibə açılan qibi musəllah xəlkə rəh bərliqini qəstərəcəqdur. milljonlarca xəlk ordysi jəratmak işə həmydan kabak təhlə sınıfının və əhallənin işi dur. Fəhlə, qəndçi və kyllıkey mudafə'jə jərdim edən avjəximja ictima'i təz qilatlarına iştirak etməqlə, əsqəri ibtidai təlimlərə qəlməqlə, ali tip məqtəblərdə və Rabfaklarda hərbi işini təhsil etməqlə elqəmizin xəlk ordysi kyrylyzəyna iştirak etmiş oylrlar.

İndi çalışmalıjızqi hər bir vətəndəz fəhlə qəndçi və kyllıkey hazır bylynıyın və özini xəlk ordysının mu

KİRLMİZİ ORDYNYN 9-NCI IL BAJRAMI, NASİL QƏÇDİ

23--fevralda kırmızı ordynın 9-nci il bajramı, munasibətilə axşam kırmızı əsqərlər və əmələ faqultəsinin tələbələri, turq pedagozi texnikom tələbələri və firkəçi joldaşlar ilə bir jerdə texnikomda musamirələri oldy. Musamirədən kabak bir neçə nəfərdən ibarət hejət rijasət seçildi, by hejət rijasət oranın iclasını, açdı iclasda turq əmələ faqultəsi tələbələrindən jol. M. Rizajel, Texnikom nəzdində bir sənəliq muəllimlər kyrsy tələbələri tərəfindən jol. M. Əlijef, pionerlər tərəfindən jol. Əzimzadə, kırmızı əsqərlər tərəfindən və texnikom tələbələri tərəfindəndə kırmızı ordynın 9 illiq bajramını, təbriq edib alkışladılar. Təbriqdən sonra bir erməni joldaş «AVJAXIM və OSO»

harib bir nəfərini sajson. Biz byna muvafak olyrsak artıq bəz kaldıran fəzizmin heç bir xəjanəti bizim için təhliqəli olmaz.

barəsində rysca mə'ryzədə bylyndy, joldaş Babajef işə həman mə'ryzəni turqçəjə tərəcəmə elədi. kırmızı əsqərlərdən jol. M. Mamed of kırmızı ordynın vəzijəti və qələcəqdə olan muharibə... barəsində ətrətlı, syrətdə mə'ryzədə bylyndy. Və bynynla iclas alkışlar arasında kəpandı.

Byndan sonra musamirə bəsləndi, kırmızı əsqərlərdən bir gryp düzmənin karəsində sunqi jəpmagı, qəstərdilər. Və kırmızı jıldızda jəpdlər.

Bynlardan sonra texnikom tələbələri tərəfindən «Təməh qarlık» adında bəz pərdədən ibarət bir piesa tamazaja kojoyldy, tamaza vəkəti fəsilələrdə işə komso mol joldaşlardan sazəndə var idi.

Umymijətə həman qun kırmızı əsqərlərin 9-nci il bajramı, çök qəzəl və tən-tənəli qəçdi.

Məməd zadə